

Azərbaycanın dövlət müstəqilliyi Azərbaycan xalqının milli sərvətidir

Müşfiqə BAYRAMLI

Azərbaycanda milli mədəniyyətimizin və incəsənətimizin tərəqqisinə böyük diqqət göstərilir. Mədəniyyətimizin inkişafına hər zaman xüsusi qayğı göstermiş, sonet adamlarından dəstəyini heç zaman əsirgəməmiş ümummilli lider Heydər Əliyevin qoyduğu ənənəni bu gün Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva ölkədaxilində və xaricində həyata keçirilən böyük layihələrin timsalında davam etdirirlər.

Qədim mədəniyyətimizin bir parçası olan kəlağayı sənətinin yasadılması yönündə də son illər ölkəmizdə xeyli mütərəqqi addımlar atılıb. Belə ki, 2014-cü ildə kəlağayı sənəti "Kəlağayı simvolizmi və ənənəvi sənəti" adı ilə UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib.

Əsrərdən-əsrərə, nəsillərdən-nəsillərə...

Azərbaycanda kəlağayıçılığın dəqiq tarixi məlum deyil. Qazıntılar zamanı ipək parçalardan hazırlanan geyim qalıqları arasında kəlağayıların da tapılması onun Azərbaycan xalqına məxsus geyim forması kimi hələ qədim dövrlərdən mövcud olduğunu deməyə əsas verir. Bu baxımdan ipəkdən toxunan qadın baş örtüyü kimi kəlağayı qədim Azərbaycanın geyim etnologyasının bir hissəsidir.

Əsrərdən-əsrərə, nəsillərdən-nəsillərə keçərək zəmanəmizə qədər gelib çatan bu sənət növü haqqında hələ qədim yunan tarixçiləri Herodotun, Strabonun əsərlərində Qafqazda basma üsulla parçalara na-

Azərbaycan qadınının gözəllik rəmzi - kəlağayı

xış salınması barədə qeydlər vardı.

İsmət və saflıq simvolu

Xalqımızın şifahi xalq ədəbiyyatı nümunələrində, xüsusi lə də aşiq poeziyasında kəlağayı haqqında olduqca maraqlı, poetik fikirlər əksini tapıb. Büyük Azərbaycan şairi Molla Pənah Vəqif "Gülgün sərəndazın təzə gül kimi" və "Hayif ki, yoxdur" adlı qoşmalarında kəlağayıni belə təsvir edir:

Gah zaman başına tirmə şal bağlar,
Gah olur ki, zülf gizləyib, xal bağlar.
Kəlağayı qabağına al bağlar
Yaşılın altından, ağın üstündən,

* * *

Kəlağayı əlvan, qəsəbə qiyqac,
Altından cunası hayif ki, yoxdur.

"Əsli və Kərəm" dastanında da baş örtüyüümüz, eləcə də gözəllərin bər-bəzəyi, geyim-kecimi haqqında geniş təsvirlərə yer verilib:

Vəsməni çəkibdi qələm qaşına,
Ağ ipək çalmanın salib başına...

* * *

Kəlağayın ucu sari,
Açılmır könlüm qubari,
Söylə görüm kimin yarı,
Yaxan düymələ, düymələ!

Haqq aşağı Aşıq Ələsgər də dil-

lər əzbəri olan qoşma və gərayılılarında kəlağayı örtməş xanımın şənинə misralar düzərdi:

Gözəl, səmin nə vədəndi,
Kəsilib qısa tellərin?
Kəlağayı əlvan, qiyqacı,
Üstündən basa tellərin.

* * *

Başında herət kəlağay,
Hər paltarı darayı;
Bəşərə bənzətmək olmaz,
Göydə mələklər tayıdı.

İpək qanadlar

Qız-gelinlərimizin, nənələrimizin nurlu simasına yaraşq verən kəlağayı üzərindəki naxışlar arasında "buta"nın həmişə özünəməxsus yeri olub.

Qeyd edək ki, gənc qızların, orta və yaşılı qadınların örtüyü kəlağayılar bir-birindən fərqlənirdi. Adəton, toy zamanı gelinin başına qırımızı kəlağayı örtər, yasda hər kəs qara kəlağayiya bürünərdi. Gənc qadınlar və qızlar kəlağayıni "örpək", yaşılı qadınlar isə "çalma" və ya "dingə" üsulu ilə bağlayardılar.

Görkəmli sənətkar Hüseynqulu Sarabski XX əsrin əvvəllərində İçərişəhərdə keçirilmiş xınayaxdı mərasimini belə təsvir edir: "Cavan gelinlər və qızlar xına isladar, dəf-

2022.- 19 yanvar.- S.8.



dumbul çalğısı ilə gəlini gətirib oturdardılar. Qızlar ipəkdən sadə paltar geyinərdilər, saçlarını ortadan ayırb hörərdilər və bəzəkləri olmazdı. Onlar başlarına kəlağayı örtərdilər. Gelinlərin isə çətiri, bala birçəyi, həməyili, cütqüpəbağısı, ağ qızılı olardı. Yaşlı qadınlar tünd rəngli xaralardan paltar geyinər, başlarına isə düğürd kəlağayıdan çalma salardılar".

Mentalitetimizin keşikçisi

Kəlağayı Azərbaycanda vaxtı yenidən qurulan ailənin təməli hesab edilər. Qızlar sevdikləri oğlanın elçi göndərməsinə razılıqlarını ona kəlağayısını verməklə bildirərdilər. Kəlağayıni oğlana bağışlayan qız eşqinə ömrülük sadiq qalacağına and içərmış.

Ənənəyə görə, uşaq dünyaya gələndə onu anasının gəlin gedərkən başına örtüyü qırmızı kəlağayıya bükərmişlər.

Mühərribənin, qan tökülməsinin qabağını almaq istəyən analarımız, nənələrimiz döyüşən tərəflərin arasında kəlağayı atanda onlar əl saxlayıb geri durar, kəlağayını ayaqlamazdalar.

Araşdırıcıqca görürsən ki, kəlağayı sosial fərqləri də aradan qaldırıb, varlı qadınların kəlağayı yox-

sul qadınların kəlağayısından seçiləməyib.

Həm tariximiz, həm bu günümüz

Bu gün səs-sorağı əsrlərin dərinliklərindən gələn ulu kəlağayıçılıq sənətinə maraqlı getdikcə artır. Sənətkarların xam ipəkdən hazırladıqları al-əlvan, zərif kəlağayılar dünyanın bir sıra ölkələrinə ixrac olunur. Əsrər boyu Azərbaycan qadınının, qız-gelinlərimizin ismət, həya, xanımlıq simvolu sayılmış kəlağayı müasir dövrdə də öz dəyerini qoruyub saxlayır.